



Bayden qütblaşdırıcı yox, birləşdirən prezident olacaq?

ABŞ-ın milli və təhlükəsizlik maraqları Türkiyə ilə əməkdaşlığı diktə edir

Ötən həftə Birləşmiş Ştatlardan tarihinin ən sürpriz və gərgin keçən seçkilərindən biri baş tutdu. Gözənlərin əksinə olaraq Ağ Evin hazırkı rehbəri Donald Tramp Demokratlar Partiyasının namizədi Cozef Bayden məğlub oldu. Tramp, nəticələri hələ ki, qəbul etməsə də, demokrat namizədin Ağ evin növbəti 46-ci prezidenti olacağı aydınlaşdır.

Dünya mərkəzləri hazırda yeni prezidentin daha çox xarici siyasetinin necə olacağı üzərində baş sindirirlər. Düzdür, xarici siyaset məsələləri ABŞ-da prezidentliyə namizədlərin seçki kampaniyasının diqqət mərkəzində olmadı. Və əsasən koronavirus pandemiyası və onun neticəsi olaraq iqtisadi tənzəzül müzakirə olundu. Buna baxma yaraq, dünyani daha çox yeni liderin onlara olan münasibəti maraqlandırıb. Beləliklə, Donald Trampın yürüdüyü siyaset bəlli idi - əsasən ölkənin daxili problemlərini həll etmek və xarici siyasetdə ABŞ maraqlarına uyğun siyaset yürütmək. Tramp qalib gələcəyi təqdirdə, ABŞ-ın xarici siyasetində ənənəvi kursun davam etdiriləcəyi gözlənilirdi. Baydenin isə ondan fərqli siyaset yürüdəcəyi gün kimi aydınlaşdır. Böyük ehtimalla, Bayden Trampın Avropa ilə gərginleşen münasibətlərini normallaşdırımağa çalışacaq. Əsasən Çinle münasibətlər, çox güman, əsas xətt kimi keçəcək. Beləliklə, ölkənin "qütblaşdırıcı deyil, birləşdirən prezident" olacağını vəd edən Bayden sərt ritorikani kənara qoyacaq və hərəkəti azaldacaqmı?

CO ANTI-TÜRKİYƏ SİYASƏTİNƏ SON QOYACAQMİ?

Sübħesiz ki, ən önemli məsələlərdən biri yeni prezidentin Türkiye ilə münasibətləri necə quracağıdır. Bellidir ki, demokrat prezidentliyə namizəd Co Bayden dəfələrlə Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında tənqidli fikirlər səsləndirməsi ilə yadda qalib. Və bu ittihamlar da cavabsız qalmayıb. Lakin bütün bunların seçkiqabağı bir təbliğat vasitəsi olduğu gün kimi aydınlaşdır. Ele ABŞ mediasında da dərc edilən məqalelərde Baydenin hakimiyyəti dövründə ölkə siyasetinin köklü şəkildə dəyişəcəyinə inanan azdır. Yeni dəyişiklik ehtimalı var, amma kəskin olmayıcaq. Bayden administrasiyası yene de Ərdoğanla iş aparacaq və Türkiyəni Transatlantik çevrədə saxlamayaq çalışacaq. Bu səbəbdən də radikal bir gedis gözləmək düzgün deyil. Türkiye, demokratlar əksər prezidentləri dövründə ABŞ-ın strateji maraqları üçün çox vacib ölkə olub. Yeni tarix bu günə qədər hər iki paytaxtdan çıxan qəzəbli səs-küylərə baxmayaraq, praqmatizmin üstünlük təşkil edəcəyini göstərib. Baydenin xarici siyaset qrupunun bir çox üzvü Obama illərində Ankara ilə six əməkdaşlıq edib və yaxşı əlaqələr qurub. Anlayırlar ki, Türkiye çox önemlidir və kimse ona dirsek göstərə bilməz. Xüsusile indi, həminin ona daha çox ehtiyacı olduğu halda. Türkiyənin sözü, dünən olduğu kimi, bu gün də hər tərəfindən dinlənəcək. Geopolitik ənənəsi olan, NATO-nun 2-ci ordusuna sahib bir ölkəni yox saymaq və ya tam olaraq üstüne getmək ehtimalı, xüsusile də Şərqi Aralıq dənizində daşların yenidən düzüldüyü bir dövrdə, ele də çox deyil. Təbii ki, S-400, "Xalqbank", Şərqi Aralıq dənizi, Suriya və kürd siyasetləri ilə bağlı fikir ayrıqları yaşanaçaq. Lakin unudulmamalıdır ki, Obama ilə seçki kampaniyası dövründə qondarma "erməni soyqırımı"nı tanıyan ilk prezident olacağını söyləmişdi, ancaq bu yönədə heç bir addım atmadı. Ayrıca, unudulmasın ki, ölkələrin dostluqları, düşməncilikləri yoxdur, ma-

raqları var. Çünkü Türkiye ilə münasibətlərə önem vermək məcburiyyətində idi. Yəni istənilən ermənipərəst konqresmen prezident olsa belə, həmin şəxs Amerikanın milli və təhlükəsizlik maraqlarından çıxış etməlidir. ABŞ-ın milli və təhlükəsizlik maraqları isə Türkiye ilə əməkdaşlığı diktə edir. Avropa Xarici Əlaqələr Şurasının üzvü Asla Aydıntaşbaş hesab edir ki, Baydenin rehbərliyi ilə ABŞ-Türkiyə münasibətlərində ənənəvi olaraq insan haqları və demokratiya haqqında daha çox danışılacaq: "ABŞ həmişə bir yandan yaşıyib, digər yandan daqlamaq siyasi istifadə edib".

Iraq, İran və Suriyanın qonşusu olan Türkiye ABŞ və NATO mütəfiqləri üçün strateji əhəmiyyət kəsb edir. Obama administrasiyası dövründə Bayden Ərdoğanla Suriya və digər qaynar nöqtələrlə bağlı iş aparmışdı.

maraqları üçün istifadə edən ölkələrdən biridir Azərbaycan bu gün regional iqtisadi layihələrin müəllifidir. Bu gün ABŞ üçün əhəmiyyət daşıyan Əfqanistana gedən yükün 40 faizi Azərbaycandan keçir. Digər məsələlərdə də əməkdaşlıq var. Yəni iki dövlət arasında münasibətlər xüsusişdir.

IRANA QARŞI SANKSİYALAR ARADAN QALXA BİLƏRMİ?

Ö ki qaldı gelecek İran siyasetinə - Tehrana qarşı münasibətə demokratlar respublikaçılarından daha yumşaq mövqə sərgiləməsi ilə ferqlişiblər. Birləşmiş Ştatlardan İran'a qarşı tətbiq etdiyi siyasetin mahiyyəti bəllidir - İranı qeyri-qanuni yolla nüvə enerjisi və silahına yiyələnməkdə ittiham edir. Bu mənada, Ağ evin resmi Tehranin siyasetində

masına ümidi edirlər. "ABŞ-ın İran nüvə razılığından geri çəkilməsi qlobal idarəciliyə və çoxtərəfliliyə ən böyük zərbələrdən biridir. Ona görə də, əlbəttə ki, ABŞ-ın bir vaxt razılığın geri döñeciyinə dair ümidi var" - deyə Cenevre Beynəlxalq Sanksiya Şəbəkəsinən Erika Moret bildirir. İsrail və Səudiyyə Ərəbistanı kimi, ABŞ-ın digər mütəfiqləri Birləşmiş Ştatlardan razılıqdan geri çəkilməsini dəstekləməye davam edirlər. Tramp razılıqdan çıxandan bəri İran qarşı "maksimum təzyiq" kampaniyası başlaşdır, İranın beynəlxalq maliyyəye çıxışını kəsmək, neft ixraclarının qarşısını almaq və iqtisadiyyatına ziyan vurmaq məqsədilə bir neçə sanksiyalar tətbiq edib. Tramp Administrasiyası deyir ki, İran'a güvənmək olmaz və onların davranışlarını cılıqlamağın en yaxşı yolu sanksiyalarıdır. "Dünya boyu bir çox ictimai və özəl şirkətlər İran kimi ölkə ilə iş görməkdən qorxular", - Moret deyir. Trampın rəqibi Co Bayden nüvə razılığına qayitmaq istədiyi, amma insan haqları pozuntuları, terrorizm və İranın balistik raket programı səbəbələ hədəflə sanksiyalar tətbiq edəcəyini bildirib. Tehlilçi Culi Normanın sözlerine görə, Tehran Trampın 2015-ci il razılığından geri çəkilməsindən sonra Qərbe etibar etməye biler. "Amerikanın etibarlılığı bu razılıq və ümumiyyətlə, sazişlər baxımdan sual altındadır. Biz düşünürük ki, İran en azından evvələ mənfi reaksiya verə, əlinde olan son gücdən istifadə edə bilər. Eyni zamanda isə İran hazırlıda çətin bir veziyətdədir. Onların hər hansı yardımına ehtiyacı var", - o deyib. İranda gələn ilin əvvəlində prezident seçkiləri keçiriləcək. Tehlilçilər deyir ki, buna görə də, rejimdəki sərt siyaset tərəfdarlarının hakimiyyətə gələcəklərinə dair narahatlıqlar fonunda ABŞ-ın Tehranla münasibətləri yeniləməsi üçün çox vaxtı qalır.

Beləliklə, əksəriyyət hesab edir ki, Cozef Bayden İran'a qarşı Obamanın siyasetini tekrar edəcək. Belə ki, bəllidir ki, Bayden Obama iqtidarı dövründə vitse-prezident idi. Heç şübhəsiz ki, Obamanın İranla bağlı yürüdüyü xarici siyasetin mesliyətinin bir hissəsi də Baydenin üzərinə düşürdü. Baxmayaraq ki, ABŞ-da vitse-prezident formal bir vəzifədir. Senatın işlərinə rehbərlik edir və prezidentin olmadığı döndəmdə də aktiv fəaliyyət göstərir. Amma bununla yanaşı, Obamanın sərgiliyi siyasetə görə Bayden də məsuliyyət daşıyır. Şübəsiz ki, Bayden Ob-

Ankara Bayden qalib gəlsə, onun demokratik praqmatikliyinə ümidi bəsleyir. "Hökumətlər hayatı maraqlarına görə de irəlileyirlər. Yalnız NATO-da deyil, həm de Yaxın Şərqi. Türkiye olmasa, Yaxın Şərqdə və Qara dənizdə çıxış olmaz" - deyə, Türkiye prezidentinin müşaviri Mesut Caşin bildirib. Beləliklə, Türkiye ilə nə ediləcəyi yaxın dörd il ərzində ən aktual və ən narahatedici problemlərdən biri olaraq qalacaq.

ERMƏNİLƏRİN ARZULARI YENİ PUÇ OLACAQ

Baydeni özlərinin namizədi sayan erməni lobbisinin ümidi lərinin yene də puç olacaqlığını gözləniləndir. Bir faktı qeyd edək ki, onların six yaşadığı Kaliforniya, adətən demokrat siyasetçilərə daha çox təsiri var. Məsələn, erməni lobbisinin Kongressdəki ən güclü adamları olan Adam Schiff buradan seçilir. Lakin ənənəli olan odur ki, həmin ermənipərəstlər Kongressdə fəallıq etsələr də, rehbər vəzifələrə təyin olunanda ölkə maraqlarını əsas götürürler. Levon Ter-Petrosyanın deydiyi kimi, erməni lobbisinin güc ABŞ-ın dövlət maraqları ilə toqquşduğu yerde bitir. Məsələn, demokrat Klintonun 8 illik prezidentliyi ABŞ-Azərbaycan münasibətlərinin ciddi inkişaf dövrüdür. Hətta Klinton Heydər Əliyevi Vaşinqtona rəsmi səfərə dəvət etmişdi. "Əsrin müqaviləsi" məhz Klinton administrasiyasının çox mühüm siyasi dəstəyi ilə imzalandı və gerçəkləşdi. ABŞ-la münasibətlər Azərbaycan üçün bütün sahələrdə əməkdaşlığın güclənməsi, dostluğun daha yüksək səviyyəyə qaldırılması, insan haqlarının müdafiəsi sahəsində Amerikanın təcrübəsinin öyrənilməsi, o təcrübədən istifadə etməklə Azərbaycanın dəha dəmokratikləşdirilməsi deməkdir. ABŞ üçün isə Azərbaycan bu regionda nüfuzlu, lider bir ölkədir. Azərbaycan bu gün müstəqil daxili və xarici siyaset yeridən, təbii sərvətlərində özünü

narahatlığının mahiyyəti də anlaşıilandır. Çünkü İran nüvə silahına yiyələnəcəyi təqdirdə, bögənən geosiyasi realilləri kifayət qədər dəyişəcək. Tehran hakimiyyəti şəhər inqilabının ixracı ilə bağlı məsələlərdə də münasib və elverişli imkanlar elədə edəcək. Təbii ki, bölgə dövlətlərinə münasibətlərin mahiyyətində də köklü dəyişikliklər baş verə bilər. Donald Tramp 2016-ci ilde prezident seçildən sonra İranla nüvə razılığından geri çəkildi və bu ölkənin iqtisadiyyatına ziyan vuran sərt sanksiyalar tətbiq etdi. 2020-nin başlangıcında Birləşmiş Ştatlarda İranın arasında az qala, müharibə baş verəcəkdi. ABŞ-ın bu il



yanvarın 3-də İranlı general Qasim Süleymani'nin öldürülmesi Tehranda qəzəbə sebəb oldu. İran cavab olaraq ABŞ-ın İraqdakı bazalarına raketlə hückum etdi. Həmin hücumda ABŞ-ın hərbi qulluqçuları arasında tələfat halları olmuşdu.

Avropa İttifaqı, o cümlədən Çin, Rusiya və İran nüvə sazişinə əməl etdiklərini bildirir ve ABŞ-ın da razılaşmaya yenidən daxil ol-

ma dönməndə İran'a qarşı aparılan siyasetin bir daha tətbiqinin tərəfdarı olacaq. Beləliklə, Baydenin dövlət başçısı seçilməsi sürprizlərə dolu yeniliklər vəd edir. Bütün hallarda dəqiqdə ki, yeni lider seçki kampaniyası dövründə səsləndirdiyi ritorikani yumşaltmalı olacaq və dəha çox praqmatik siyaset yürütməyə çalışacaq.

Azər NURİYEV